

Ustadlarımızın xatırəsinə

BİR ƏSRLİK YUBİLEYƏ XATİRƏLƏRİMƏ... Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyinə

Ramiz QULİYEV

100-illik dövrü əhatə edən müqəddəs müsiqi məbədi, Üz. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının pillələri ilə qalxır, düşünürəm...

Azərbaycanda musiqi ali təhsili sisteminin əsası hesab edilən bu məkanda həyatımın 57 il əlli keçmişdir. İlk dəfə 1964-cü ildə ali musiqi təhsili almaq arzusu ilə Ağdamdan Bakıya gələndə yerləşmə məkanı barədə bildiyim yalnız o idi ki, binanın qarşısında dahi Üzeyir bəyin oturan vəziyyətdə düşüncəli heykəli olmalıdır. Yadimdadır, bu pillələrlə qalxb ikinci mərtəbəyə çatdıqda ilk gördüğüm şəxs tanınmış bəstəkar, bu ali musiqi məbədinin rektoru Cövdət Hacıyev idi. Gelişimin məqsədini bildikdə məni sorğu-sualı çəkdi və sonda dedi: "get öyrən, səndən imtahanı özüm götürəcəyəm". Olduqca sayalı ilk görüş və həyatımın mənasını zənginləşdirən qədəm idi...

Həqiqətən də imtahanı məndən Adil Gəray Məmmədbəyli və Cövdət Hacıyev götürdü. İmtahan nəticələri elan olunanda məlum oldu ki, 67 abituriyentdən yalnız yeddi nəfər keçə bilib, "əla" qiyməti isə alan iki nəfərdən biri mənəm.

Mənim üçün əziz olan məkan Üz. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100-illik yubileyinə hazırlıq dövründə göz önünə getirdiyim xatirələrim arasında ən qiymətli olan məqamlardan biri də ilk yaradıcılıq uğurları və sonradan, bu yaradıcılığımın formalaşmasında iştirak edən görkəmlı şəxsiyyətlərdir.

Maraqlıdır ki, mənim Azərbaycan Dövlət Konservatoriyasında pedaqoji fəaliyyətim də Cövdət Hacıyevin adı ilə bağlıdır. Belə ki, 1974-cü ildə Moskvada keçirilən estrada artistlərinin V Ümumittifaq müsabiqəsinin qalibi kimi vətənə döndükdə məni görkəmlı bəstəkar Səid Rüstəmovaya təqdim edən məhz Cövdət Hacıyev olmuşdur. Səid Rüstəmov isə çalğımı, ifa tərzimi bəyəndiyi üçün məni, o dövrdə konservatoriyanın yeni təyin olunmuş rektoru professor Soltan Hacıbəyova

təqdim edib, bir perspektivli müəllim kimi fəaliyyətimin əhəmiyyətli olacağı barədə fikir söyləmişdi. Bu şəxsiyyətlərin mənim yaradıcılıq fəaliyyətimin yeni istiqamətinin biruzə verməsində böyük rol olsmuşdur. Doğrudur, mən konservatoriyyaya daxil olanda artıq 2-illik pedaqoji stajım var idi, belə ki, 1962-63-cü illər ərzində Ağdam şəhəri 1 sayılı musiqi məktəbində müəllim işləmişdim.

Mənim yaradıcılığımın əsas məqamları və saysız-hesabsız uğurlarım, ilk növbədə milli xalq alətimiz tarı müasir bəstəkarlıq məktəbinin fəaliyyəti ilə uzlaşdırmağım nəticəsində mümkün olmuşdur.

Əlbəttə, heç kəs 50-60 il əvvəl təsəvvürünə gətirməzdə ki, tar müxtəlif bəstəkarlıq cərəyanlarını özündə yarada biləcək alətə çevrilə bilər. Çünkü tar, sadəcə olaraq, xanəndələri müşayiət edən və xalq oyun havalarını ifa edən bir alət idi. Tarın gizli imkanlarını üzə çıxarmaq üçün isə bir sıra problemləri həll etmək lazımdır. İlk növbədə ifaçıların yüksək professionallığı ilə təhsilin uzlaşmasında, bir sıra ictimai problemlərin həlli tələb olunurdu. Təsadüfi deyildir ki, 20-ci əsrin əvvəlində dahi Üzeyir Hacıbəyli tar repertuarında islahatlara diqqət yetirmiş və onun tədris prosesinə getirdiyi yeniliklər nəticəsində inkişafa təkan verilmişdir. Yalnız solo ifası, müğamlı ifadə oluna bilən tar, 50-ci illərin sonunda tar konsertlərinin yaranması, sərbəst formada bəstəkar əsərlərinin ifası ilə keçid mərhələyə daxil ola bildi. Lakin tar ifaçılığında ən mühüm islahatlar dövrü 70-ci illərdən başlanır və bu təsadüfi deyil. Belə ki, bu sıçrayış və inkişaf bilavasitə Azərbaycan Dövlət Konservatoriyasının fəaliyyəti, struktur islahatları, tədris prosesində həyata keçirilən yeniliklər, tar üçün ardıcıl olaraq iri və kiçik formalı əsərlərin yazılması, xarici ölkə bəstəkarlarının əsərlərinin tar üçün işlənilməsi və ifası... Mən fəxr edirəm ki, həmin dövr mənim yaradıcılığımın ən yüksək inkişaf pilləsini təşkil etmişdir.

Dünyanın ən aparıcı müsiqi kollektivlərinin - simfonik, kamera, xalq çalğı alətləri orkestrləri və s. müşayiəti ilə konsertlər verib, Niderland, İsveç, Almaniya, Yaponiya, ABŞ, Kanada, Daniya, Fransa, Avstriya, İsrail, İngiltərə, Əfqanıstan, Polşa, Macarıstan, Moldova, Ukrayna, Rusiya, Hindistan, Suriya, Pakistan, Tunis, Əlcəzair, İran, İrak, Afrikanın digər ölkələrində də tar ifaçılığını nümayiş etdirmişəm. Mənim bu fəaliyyətim bir çox beynəlxalq qurumlar və dövlətin mükafatları ilə qiymətləndirilmişdir. Həmin dövrə, yəni tar ifaçılığımın ən yüksək inkişaf səviyyəsində məni narahat edən məqamlar var idi. Coxsayılı beynəlxalq müsabiqə və festivalların iştirakçısı kimi hiss edirdim ki, tarın çıxış programlarında müasir

tar ifaçılığının imkanları tam şəkildə eks olunmur. Tarın imkanları, yeni texniki-bədii, tembrik, səsin şəffaflıq cəhətləri ilə bağlı göstəriciləri daha genişdir... Bu imkanları üzə çıxarmaq, inkişaf etdirmək üçün isə müasir tar ifaçılığı sənətini tədrisə getirmək, inkişaf etdirmək, bəstəkarlıq və ifaçılıq elmi-nəzəri məktəbini formalasdırmaq tələb olunurdu.

1930-1970-ci illər ərzində Üz. Hacıbeyov adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyasında) milli musiqinin inkişafına xidmət edən əsas baza kafedraları artıq formalasmışdı. Mövcud olan bu kafedralar arasında "Azərbaycan xalq musiqisi kafedrası" da var idi və orada tanınmış bəstəkarlar, ifaçılar işləyirdi (şəkil 1).



Şəkil 1. Azərbaycan Dövlət Konservatoriyasında "Azərbaycan xalq musiqisi" kafedrasının professor ve müəllim heyeti 60-illik yubiley ərefəsində (Bakı, 1981-ci il)

Əsasən bəstəkarlardan formalasılan bu kafedrada milli alətlərin ifaçılığı məqamları tam şəkildə ifadə olunması üçün bəzi problemlər mövcud idi. İlk növbədə bunu orta musiqi ixtisas məktəbləri və texnikumlarda tədrisin həyata keçirilməsi və ifaçıların formalasması ilə izah edirdilər. Lakin beynəlxalq səviyyədə çıxışlar edən, dünyanın müxtəlif səhnələrində azərbaycan musiqisini - bəstəkar əsərləri və azərbaycan müğamlarını təbliğ edən bir ifaçı kimi mən hiss edirdim ki, bu əsrarəngiz səs dünyasında əzəmətli bir musiqi əsərini ifadə etmək üçün təhsilin ali formalarına yiyələnmək tələb olunur.

Mənim yaddaşımıda silinməz iz buraxan bir hadisə azərbaycanın ən qədim, şanlı tarixə malik olan müğamlarının ali səviyyədə tədrisi məsələsini öne çıxardı. Həmin dövrə (1991-ci ildən) mən artıq xalq çalğı alətləri kafedrasının müdürü vəzifəsində çalışırdım (şəkil 2). Belə ki, adətən hansı forumda iştirak etməyimdən asılı olmadan mən ulu müğamlarımızdan nümunələri dünya səhnələrində səsləndirməyə üstünlük vermişəm. Yadımdadır, Lütsern festivalında da proqrama "Bayati-Şiraz" və "Çahargah" müğamlarını salmışdım. Bu ifa və onun tamaşılarda doğurduğu hissələr "Lütsern Zayıtnaq" qəzetində (23 avqust 1999-cu il, s.10) çap edildi.



Şəkil 2. Üz. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Xalq çalğı alətləri” kafedrasının professor ve müəllim heyəti (Bakı, 1994-cü il)

Qeyd olunurdu ki, “biz festivalda çox sürprizlər gözləyirdik, lakin şərqi muğamlarının festivalda səsləndirilməsi avropalılara Şərqə yeni qapı açdı. Gizli mənə daşıyan bu musiqini təkrarsız ifada dinləmək həyatın anlamını çalarlar vasitəsilə anlamağa imkan verir...”. Xatırlayıram, mənim Lutsern festivalında çıxışım DRS2 radiosunda da lətə yazılmış və sentyabrın 8-də təkrarən səsləndirilmişdi... Bu azərbaycan muğamlarının təntənəsi və Avropaya təbliğin ilk mərhələsi idi.

Ona görə də kafedra müdürü kimi fəaliyyət göstərdiyim dövrə qarşımı məqsəd qoydum - muğamın tədrisini Azərbaycan Dövlət Konservatoriya-sında həyata keçirmək lazımdır. Bu çox çətin və mürekkeb bir proses idi.

Mən rektorumuz, görkəmli musiqiçi və ictimai xadim, proqressiv fikirlərin həyata keçməsində xüsusi mövqə nümayiş etdirən xalq artisti, professor Fərhad Bədəlbəylinin muğamın ali tədrisə gətirilməsində dəstəyini qeyd etməliyəm. Onun bu əzaqqörənliyi sayəsində sonradan, Üz. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bazasında Azərbaycanın yeni ali musiqi təhsil ocağı olan Milli Konservatoriya yarana bildi.

Nəzərə alaraq ki, milli musiqi və muğamların tədrisi, ilk növbədə, dərs vəsaitlərinin olmasını, tədrisi həyata keçirəcək kadrların cəlb edilməsini tələb edirdi, mən həmin illərdə tar və simfonik, kamera, xalq-çalğı alətləri orkestrləri üçün 20-ə qədərtar konsertlərini işləyib nəşrə təqdim etdim, eyni zamanda tar və fortepiano ilə birgə ifa üçün tələb olunan 12 dərs vəsaitini çapa hazırladım. Bundan əlavə, tədrisin əsasını təşkil edən not ixtisası, bakalavr və magistr səviyyəsində, həmçinin muğam ixtisası üzrə programlar, 10-dan artıq metodiki tövsiyələr, göstərişlər çap edildi. Eyni zamanda həmin

dövrə tədrisin bütün kursları üzrə inkişafına vüsət verən açıq və ustad dərsləri həyata keçirilməyə başlandı. Tədris üçün tələb olunan kadrların hazırlığı və kənardan cəlb edilməsi həyata keçirildi (şəkil 3).

Hazırda Azərbaycanın bir çox təhsil ocaqlarında milli alətlərde - tar, kamança, qanun və s. azərbaycan və dünya bəstəkarlarının əsərləri, klassik muğamlar, konsertlərin ifa qaydaları, repertuar seçimi bacarığı məhz, vaxtında yaradılmış bu baza əsasında mümkündür.

Üz. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının həmin dövrə fəaliyyəti bir neçə istiqamətdə aparılırdı. Tədris prosesinin təminatı və ixtisaslı kadr hazırlığı ilə yanaşı kafedralarda xarici musiqiçilər, görkəmli musiqi xadimləri dəvət olunur və akademianın zalında tədbirlər keçirilirdi, müzakirələr dəyirmi masa arxasında aparılırdı (şəkil 4).

Onu da qeyd etmək lazımdır ki, Üz. Hacıbəyli adına Bakı Musiqi Akademiyası Azərbaycanda bir çox beynəlxalq və respublika səviyyəsində keçirilən müsabiqələr, festivallar, simpozium, konfransların təşəbbüskarı və təşkilatçısı olmuşdur. Lakin mənim yaddaşimdə silinməz iz buraxan tədbirlərdən biri, birinci Qarabağ Vətən Müharibəsində qəhrəman döyüşünlərimiz ilə keçirdiyimiz görüşdür (şəkil 5).

Sözsüz ki, həmin görüşə mühabibənin qızığın çağında çoxsaylı nümayəndə heyəti gedə bilməzdi... Mən, sənət dostlarım, rektorumuz professor Fərhad Bədəlbəyli və professor Rafiq Hüseynov ilə birlikdə Ağdamda Şəlli postunun hərbiçiləri ilə görüşə (1993-cü il, mart) getmişdik. “Təmas xəttinə” çevrilmiş doğma yurdumuza qonaq gəlmışdik, əsgərlər ətrafımıza toplanmış, bize “solo konserti” üçün şərait yaratmışdilar... Həyəcanlı idim, “Mahur”, “Çahargah”, “Segah”-ımı bu dəfə nəinki kazarma heyəti, səngərlərdə keşik



Şəkil 3. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
musiqili xadimləri ilə birlikdə.

çəken döyüşçülərimiz, hələ desən, o tayda-düşmən tərəfdə də eşidəcəkdilər və bihal olacaqdılar... Hər dəfə mizrabım simlərə, simlər isə ürəklərə toxunduqca əsgərlər özlərini saxlaya bilməyib tərif dolu atmacaları mənə ünvanlayırdılar. Şux "Mahur", qəmli "Segah"-a döndə ermənilər atəş etdilər. Atəş təkrarlansa da onlara kəskin cavab olaraq daha bərkdən tarımı səsləndirməyə başladım. Əsgərlər tələsik cavab atəşini düşməni susdurmaq üçün hazırlayanda "tarın harayı" erməniləri artıq susdurmuşdu, lakin atəşkəs çox sürmədi, əksinə, şiddətləndi. Hərbi hissənin palkovniki ilə erməni ordusunun mayoru arasında radio vasitəsilə danışq baş tutdu və erməni zabiti ləhcə ilə danışsa da təmiz azəri dilində palkovnikə cavab verdi: "sizin tarınızın səsini susdurun, qonakınız bizim əsgərləri haldan çıxarıb... Ara, bayakdan ağızlarını ayırb tarın səsinə qulak asırlar, susdurun onu..." Palkovnikin erməni zabitine cavabı isə belə oldu: "qonağımız tar professoru çox kəskin və höcət adamdır, atəsi kəssəniz də, kəsməsənizdə çalacaq...". "Çahargah" muğamı isə vətən oğullarını intiqama səsləyən, qıdas köhləninə atlandıran ifa oldu.

Çox təessüf ki, XXI əsrə, o cümlədən Bakı Musiqi Akademiyasının Yubiley ərefəsinə azərbaycan xalqı Vətən ağrısı və Qarabağ acısı ilə birgə daxil olmuş və dünyani iflic vəziyyətə salmış koronavirus Pandemiyasının törətdiyi problemlər, yaradıcılıq baxımından məhdud şərait dövründə qədəm qoymuşdu.

Şükürler olsun ki, azərbaycan xalqı ön və arxa cəbhədəki məqsədönlü fəaliyyəti nəticəsində Vətən qarşısındaki borcunu ləyaqətlə yerinə yetirə bilmişdir.

Belə ki, Ali Baş Komandanımız, cənab Prezidentimiz İlham Əliyevin uzaqqorən siyaseti və şücaətli ordumuzun torpaqlarımızın azad olması uğrunda döyüşləri zəfərlə bitmişdir. Bununla belə digər ali təhsil ocaqları kimi, Bakı Musiqi Akademiyası da öz yaradıcılıq fəaliyyətini davam etdirmiş, on-line dərslər formatında çalışmış, ustad-dərslərin keçirilməsi, konfranslar və digər tədbirləri həyata keçirmişdir.

Mənim hazırda Bakı Musiqi Akademiyasında çalışduğım "Şifahi ənənəli Azərbaycan musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və akustika" elmi-tədqiqat laboratoriyasında silsilə fəaliyyət layihələri planlaşdırılmış və hazırda həyata keçirilir.

Bu layihələr arasında mənim üçün qiymətli olanları 2003-cü ildə YUNESCO tərəfindən Azərbaycan muğamının "Bəşəriyyətin şah əsəri" elan edilməsi və 2012-ci ildə "Azərbaycan tar ifaçılıq sənəti"-nin YUNESCO-nun Qeyri Maddi Mədəni İrs Reprezentativ Siyahısına salınması olmuşdur.

Heydər Əliyev Fondunun Prezidenti, YUNESCO və İSESKO - nun xoşməramlı səfiri, birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi altında, Respublikanın Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı, "Azərbaycan Mədəniyyətinin Dostları" fondu ilə birgə həyata keçirilən Beynəlxalq muğam festivalları, müsabiqələri, elmi simpozium və digər elmi-yaradıcılıq tədbirlərini də xüsusi qeyd etmək lazımdır.

Onu da qeyd etməliyəm ki, Bakı Musiqi Akademiyasının 100-illik yubileyinə bizim elmi-tədqiqat laboratoriyanızın kollektivi, başda sənətşünaslıq üzrə



Şəkil 4. Üz. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında Almaniya Federativ Respublikasından gəlmiş qonaqlarla görüş (Bakı, 02.11. 1989-cu il)

fəlsəfə doktoru, dosent Nuridə İsmayıllızadə olmaqla, perspektivli töhvələrlə qoşulur. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il 1-ci qrant müsabiqəsinə təqdim olunan “Muğam: Tarix və Müasirlik (Ensiklopedik xarakterli nəşrlər silsiləsi)” adlı lahiyə təsdiqlənmiş və qəbul edilmişdir. Həmçinin “Azərbaycan musiqisi erməni saxtakarlığının hədəfində”

adlı layihənin təklifləri hazırlanmış və təsdiq olunmuşdur.

Hər bir kollektivi bir saatın mexanizminə bənzətmək olar. Bu mexanizmdə ən kiçik detalın xarab olması saatın dayanmasına səbəb olur. Mən çox şadam ki, bizim kollektiv, Üz. Hacıbəyli adına Bakı Musiqi Akademiyası yubiley ilinə əli boş gəlməmişdir və qazanılan bu nailiyyətlər gələcəkdə də tədris prosesinin formalaşması, inkişafına təkan verəcəkdir.



Şəkil 5. Birinci Qarabağ Vətən Müharibəsi dövründə Ağdam rayonu Şəlli postunda cəbhədə əsgərlərlə görüş (mart ayı, 1993-cü il)